

Tsiklik və alifatik neopolyolların qarşıq efirləri ilə poli- α -olefin karbohidrogen yağıları bazasında yeni yağ kompozisiyalarının yaradılması və tədqiqi

H.N. Qurbanov, k.e.d.,

M.Ə. Məmmədyarov, k.e.d., L.M. Yusifova

Neft-Kimya Prosesləri İnstitutu

Açar sözlər: qarşıq efirlər, poli- α -olefin yağıları, yağ kompozisiyaları, yağıların istismar xassələri, termoooksidləşmə stabilillikləri..

DOI.10.37474/0365-8554/2022-1-41-44

e-mail: huseynqurbanov1948@gmail.com

Создание и исследование смазочных композиций на основе смешанных эфиров циклических и алифатических неополиолов с поли- α -олефиновыми углеводородными маслами

Г.Н. Гурбанов, д.х.н., М.А. Мамедьяров, д.х.н., Л.М. Юсифова
Институт нефтехимических процессов

Ключевые слова: смешанные эфиры, поли- α -олефиновые масла, смазочные композиции, эксплуатационные свойства масел, термоокислительная стабильность.

Синтезированы сложные эфиры смеси 2,2,5,5-тетраметилолциклогептана, 2,2,6,6-тетраметилолциклогексанола и пентаэритрита в мольном соотношении 1:1 с капроновой кислотой. Добавлением этих эфиров в количестве 5–20 % к поли- α -олефиновым маслам изготовлены и исследованы новые масляные композиции. Выявлено, что с добавлением этих эфиров значительно улучшаются эксплуатационные свойства синтезированных масел: повышается индекс вязкости от 121 до 135 единиц и температура вспышки от 215 °C до 290 °C, понижается температура застывания от -52 °C до -58 °C. А также, наблюдается значительное улучшение термоокислительных свойств композиций в сравнении с поли- α -олефиновыми смазочными маслами.

Development and study of lubricating compositions on complex ethers of cyclic and aliphatic neopolyols with poly- α -olefinic hydrocarbon oils

G.N. Gurbanov, Dr. in Ch. Sc., M.A. Mammadyarov, Dr. in Ch. Sc., L.M. Yusifova
Institute for Petrochemical Processes

Keywords: compound ethers, poly- α -olefin oils, lubricating compositions, exploitation properties of oils, thermal oxidative stability.


Compound ethers of 2,2,5,5-tetramethylolcyclopentanole, 2,2,6,6-tetramethylolcyclohexane mixtures and pentaeritrite in 1:1 mole ratio have been synthesized with capronic acid. Brand new oil compositions have been developed and studied adding these esters in the ratio of 5–20 % to poly- α -olefin oils. It was defined that these esters significantly improve the exploitation properties of synthesized oils: the viscosity index increases from 121 up to 135 units, and the flash point rises from 215 to 290 °C, while the freezing point decreases from -52 °C to -58 °C. Moreover, significant improvement of thermal oxidative properties of the compositions compared to the poly- α -olefin lubricating oils is seen.

Müsir dövrdə texnikanın sürətli inkişafı istifadə olunan sürtkü yağıları qarşısında kəskin tələblər qoyur. Sürtkü yağıları yüksək temperatur və təzyiqdə keyfiyyətini itirməməli, həmçinin aşağı temperatur-özünlük göstəriciləri (reoloji xassələri) yüksək olmalıdır. Qeyd olunan xassələrə malik yağıların yaradılmasının ən səmərəli yollarından biri yağ kompozisiyalarının hazırlanması olduğundan məhz bu istiqamətdə elmi cəhətdən nəzəri əsaslandırılmış və praktiki əhəmiyyət kəsb etmiş birləşmələrin və onların sintezi metodlarının seçilməsi çox müümən məsələdir [1, 2].

Bu məqsədlə tsiklik neopolyollar - 2,2,5,5-tetrametiloltsiklopentanol (TMTP) və 2,2,6,6-tetrametiloltsikloheksanolun (TMTH) alifatik neopoliol - pentaeritritlə (PET) 1:1 mol nisbətində qarışığının kapron turşusu ilə efirləri almış, onların poli- α -olefin yağılarına (PAO) 5–20 % əlavəsilə kompozisiyalar hazırlanmışdır. Əlavələr kimi tsiklik və alifatik poliolların efirlərinin seçilməsi belə bir nəzəri principə əsaslanır ki, tsiklik neopolyollarda 2.5 və 2.6 vəziyyətlərdə β -hidrogen olmayan C atomları olduğundan, həmçinin stabil tsiklik halqlar saxlaşdırıldığından onlar yüksək termik və termoooksidləşmə (TOS) stabililiklərinə malikdir, pentaeritrit efirlərində də həmçinin β -hidrogen olmayan C atomu və həmin atomda dörd ədəd polyar efir grupu olduğundan yüksək reoloji – aşağı temperatur-özünlük göstəricilərinə malik olmalıdır [3, 4].

Bu nəzəri və elmi prinsiplər əsas götürülməklə TMTP və TMTH-un ayrı-ayrılıqda PET-lə 1:1 nisbətinde qarışığının kapron turşusu ilə efirləri almış, PAO yağıları ilə kompozisiyaları hazırlanmış və tədqiqi edilmişdir.

Təcrübə hissə. Tsiklik neopoliolların PET-lə qarışığının efirləşmə reaksiyasını sxematik olaraq aşağıdakı kimi göstərmək olar:



burada $n=0;1$, $R = -C_5H_{11}$.

Katalizator olaraq ümumi qarışığın 1 %-i miqdardında paratoluolsulfo turşudan (PTST) istifadə olunmuşdur.

Efirlərin sintezi aşağıdakı qaydada aparılır: TMTP və TMTH ayrı-ayrılıqla PET-lə 1:1 nisbətində qarışdırılır, kapron turşusu, spirt-turşu qarışığının 1 % miqdardında PTST, 50 ml toluol əlavə olunaraq qarışq reaksiya suyunun tam ayrılmasına qədər qızdırılır ($150\text{--}160^\circ\text{C}$). Eterifikat məlum metodika üzrə təmizlənir, sonda efir qarışığı fərdi şəkildə vakuumda qovulur [5, 6].

Əldə olunan nəticələr və onların müzakirəsi

Sintez olunmuş qarışq efirlərin fiziki-kimyəvi göstəriciləri cədvəl 1-də verilmişdir.

| Efirlər | Çıxım, % | Qaynama temperaturu, $^\circ\text{C}/2\text{Pa}$ | | Orta molekul çəkisi |
|----------|----------|--|---------|---------------------|
| | | 215-275 | 220-235 | |
| TMTH+PET | 63 | | | 1238 |
| TMTP+PET | 68 | | | 1226 |

Cədvəldən göründüyü kimi, efir qarışığı $215\text{--}275^\circ\text{C}/2\text{Pa}$ təzyiqdə qaynayan yüksək molekul kütləsinə ($1226\text{--}1238$) malik birləşmələrdir.

Efirlərin quruluşu İQ və NMR spektroskopik metodlarla, həmçinin molyar kütlənin, efir və turşu ədəd-lərinin təyini ilə sübuta yetirilmişdir.

Sənaye poli- α -olefin yağılarının keyfiyyətini yüksəltmək məqsədilə sintez olunmuş qarışq efirlərin 5–20 % əlavəsilə yağ kompozisiyaları hazırlanmış və tədqiq edilmişdir. PAO yağı kimi orta molekul çəkisi $660\text{--}700$ olan $C_8\text{--}C_{12}$ fraksiyal olefinlərin olikommerindən istifadə olunmuşdur. Bu olikommerlər adətən α -olefinlərin Fridel-Krafts katalizatorlarının və toluolun iştirakı ilə polimerlaşması yolu ilə həyata keçirilir [7].

Cədvəl 2-də qarışq efirlərin və PAO yağının özlülük-temperatur göstəriciləri verilmişdir.

| TMTH və TMTP-nin qarışq efirlərinin və PAO yağının tərkibi | Özlülük, mm^2/s | | Özlülük indeksi | Temperatur, $^\circ\text{C}$ | |
|---|---------------------------------|-------|-----------------|------------------------------|-------|
| | 100 °C | 40 °C | | alışma | donma |
| $(\text{CH}_2\text{OCOC}_5\text{H}_{11})_2$ $\text{OCOC}_5\text{H}_{11} + \text{C}(\text{CH}_2\text{OCOC}_5\text{H}_{11})_2$ $(\text{CH}_2\text{OCOC}_5\text{H}_{11})_2$ Efir I | 10.48 | 39.63 | 135 | 318 | -56 |
| $(\text{CH}_2\text{OCOC}_5\text{H}_{11})_2$ $\text{OCOC}_5\text{H}_{11} + \text{C}(\text{CH}_2\text{OCOC}_5\text{H}_{11})_2$ $(\text{CH}_2\text{OCOC}_5\text{H}_{11})_2$ Efir II | 9.20 | 38.42 | 140 | 330 | -60 |
| PAO yağı | 9.62 | 44.32 | 121 | 215 | -52 |

Cədvəldən göründüyü kimi, qarışq efirlərin özlülük-temperatur göstəriciləri PAO yağından xeyli üstündür.

Cədvəl 3-də PAO yağları və sintez olunmuş qarışq efirlər bazasında yaradılmış kompozisiyaların tərkibi və özlülük-temperatur göstəriciləri verilmişdir.

| Kompozisiyaların tərkibi | Özlülük, mm^2/s | | Özlülük indeksi | Temperatur, $^\circ\text{C}$ | |
|--------------------------|---------------------------------|-------|-----------------|------------------------------|-------|
| | 100 °C | 40 °C | | alışma | donma |
| Efir I: PAO | 5:95 | 9.80 | 34.42 | 128 | 230 |
| Efir I: PAO | 10:90 | 10.01 | 38.23 | 130 | 255 |
| Efir I: PAO | 20:80 | 10.22 | 40.11 | 132 | 281 |
| Efir II: PAO | 5:95 | 9.60 | 34.50 | 125 | 236 |
| Efir II: PAO | 10:90 | 9.38 | 36.21 | 130 | 263 |
| Efir II: PAO | 20:80 | 9.30 | 34.41 | 135 | 290 |

Cədvəldən göründüyü kimi, qarışq efirlərin əlavəsilə kompozisiyaların xassolərində nəzərəçarpacaq yaxşılaşma halları müşahidə olunur: özlülük indeksləri 121-dən 135 vahidə, alışma temperaturu 215-dən 290°C -yə yüksəlir, donma temperaturu isə mənfi 52°C -dən mənfi 58°C -ə enir. Efirləri müqayisə etsək tsiklopentan halqalı efirlərin olduğu kompozisiyaların tsikloheksan halqalı efirlərdən bir qədər üstün olduğunu görür ki, bu da tsiklopentan halqasının özünəməxsus daxili stereoquruluşu ilə izah olunur.

Hazırlanmış yağ kompozisiyalarının termoooksidləşmə stabillikləri də müvafiq TOCT-a uyğun olmuşdur (TOCT 23797-79).

Kompozisiyaların TOS xassələri cədvəl 4-də verilmişdir.

| Kompozisiya | Özlülük, 100°C , mm^2/s (oksidləşmədən sonra) | Turşu ədədi, $\text{m}\text{qKOH/q}$ | İzooktanda həll olunmayan çöküntünün miqdari, % kütlə | | Korroziya, $\text{m}\text{q/sm}^2$ AK-4 | Buxarlanma, % kütlə |
|-------------|--|---|--|----------|--|------------------------|
| | | | AK-4 | III-X-15 | | |
| 1 | 12.60 | 1.20 | 0.025 | 0.15 | 0.62 | 1.10 |
| 2 | 13.12 | 1.20 | 0.028 | 0.13 | 0.60 | 1.02 |
| 3 | 13.48 | 1.10 | 0.020 | 0.10 | 0.55 | 0.96 |
| 4 | 12.10 | 1.06 | 0.015 | 0.45 | 0.51 | 0.91 |
| 5 | 11.90 | 1.00 | 0.010 | 0.31 | 0.48 | 0.88 |
| 6 | 12.06 | 1.08 | 0.018 | 0.25 | 0.40 | 0.85 |
| Efir I | 14.22 | 1.20 | Yox | Yox | Yox | 0.90 |
| Efir II | 12.90 | 1.02 | Yox | Yox | Yox | 0.80 |
| PAO yağı | 11.48 | 1.40 | 0.08 | 1.12 | 1.26 | 1.33 |

Cədvəldən göründüyü kimi, kompozisiyaların 100°C -də özlülüyü oksidləşmədən sonra bir qədər artır: $9.30\text{--}10.22$ -dən $11.90\text{--}13.48\text{ mm}^2/\text{s}$ -yə qədər, turşu ədədləri isə PAO yağı ilə müqayisədə azalır (1.40 əvəzinə $1.00\text{--}1.20\text{ m}\text{q KOH/q}$), izooktanda həll olunmayan çöküntü $0.08\text{--}0.10\%$ kütləyə düşür, korroziya AK-4 elektrodunda $0.12\text{--}0.10\text{ m}\text{q/sm}^2$ -ə, III-X-15 elektrodunda isə $1.26\text{--}0.62\text{ m}\text{q/sm}^2$ -ə qədər azalır, buxarlanma $1.33\text{--}1.10\%$ kütləyə enir.

TMTP-nin PET-lə qarışq efirlərinin kompozisiyalarının TOS göstəriciləri TMTH efirlərinin göstəricilərindən xeyli üstündür. Ümumiyyətlə bütün kompozisiyaların TOS göstəriciləri PAO yağının göstəricilərindən kifayət qədər yüksəkdir [8, 9].

Bələliklə, aparılan tədqiqatın yekunu olaraq qeyd etmək olar ki, tsiklik neopoliolların PET-lə qarışq efirlərinin PAO yağına $5\text{--}20\%$ əlavəsilə bu yağıların fiziki-kimyəvi, özlülük-temperatur, termoooksidləşmə stabilliklərini daha da yaxşılaşdırmaq və onların tətbiq sahələrini xeyli genişləndirmək mümkündür [10, 11].

Nəticə

1. Tsiklik neopoliolların – TMTH və TMTP-nin PET-lə 1:1 mol nisbətində qarışığının kapron turşusu

ilə mürəkkəb eifləri sintez olunmuş, onların fiziki-kimyəvi, özlülük-temperatur xassələri öyrənilmişdir. 2. Qarışq eiflərin PAO yağlarına 5–20 % əlavəsilə yeni yağ kompozisiyaları yaradılmış, onların öz-lülük-temperatur, termoooksidləşmə xassələri tədqiq edilmişdir. Müəyyən olmuşdur ki, qarışq eiflərin əlavəsilə yağ kompozisiyalarında nəzərəçarpacaq yaxşılaşma halları baş verir: Öl 121-dən 135 vahidə, alışma temperaturları 215-dən 290 °C-yə yüksəlir, donma temperaturları mənfi 52-dən mənfi 58 °C-yə enir. Kompozisiyaların TOS xassələrində də xeyli yaxşılaşma halları müşahidə olunur.

3. Aparılan tədqiqatın yekunu olaraq qeyd olunmalıdır ki, hazırlanmış yağ kompozisiyalarının istər özlülük-temperatur, istərsə də TOS göstəriciləri ilkin PAO yağlarının göstəricilərindən xeyli üstündür, müasir standartlara cavab verir və bu da onların tətbiqi imkanlarını daha da genişləndirir.

Əsaslıyyat siyahısı

- Яновский Л.С., Ежов В.М., Молоканов А.А. и др. Отечественные и зарубежные смазочные масла для авиационных двигателей // Мир нефтепродуктов, 2012, № 9, с. 6-11.
- Qurbanov H.N., Məmmədyarov M.Ə., Yusifova L.M. Tsiklik çoxatomlu spirtlərin mürəkkəb eifləri və sənaye pentaeritrit eifləri bazasında yeni yağ kompozisiyalarının yaradılması və tədqiqi // Azərbaycan neft təsərrüfatı, 2020, № 1, s. 53-57.
- Мамедъяров М.А., Алиева Ф.Х., Гурбанов Г.Н. Синтетические смазочные масла (структура и свойства) // Научный мир, 2017, 335 с.
- Гурбанов Г.Н. Эфиры циклических неополиолов – основы синтетических смазочных масел // Процессы нефтехимии и нефтепереработки, 2006, № 1, с. 31-47.
- Гурбанов Г.Н. Сложные эфиры циклических неополиолов в качестве основы и компонентов синтетических смазочных масел: доктор.дис. – Баку: ИНХП НАН Азербайджана, 2007, 315 с.
- Mamedyarov M.A., Gurbanov G.N., Aliyeva F.Kh. Esters of cyclic poliols -the basis of the synthetic lubricating oils // East European Scientific Journal, Poland, 2017, № 2, p. 79-84.
- Мамедъяров М.А. Химия синтетических масел. – Л.: Химия, 1989, 236 с.
- Мамедъяров М.Ә., Qurbanov H.N., Quluzadə F.Ә., Məmmədova H.A., Yusifova L.M., Abdullayeva M.M. Neft yaqlari və tsiklik poliollarin eifləri bazasında effektiv yağ kompozisiyalarının yaradılması // Azərbaycan neft təsərrüfatı, 2019, № 9, s. 71-74.
- Данилов А.М. Введение в химмотологию. – М.: Изд-во “Техника”, 2003, 464 с.
- Фукс И.Г. Шибряев С.Б., Стерков А.В. и др. Смазочные материалы на смешанной основе. Принципы регулирования свойств // Химия и технология топлив и масел, 2003, № 2, с. 40-44.
- Мамедъяров М.А., Гурбанов Г.Н., Кули-заде Ф.А., Юсифова Л.М. Синтез алкилзамещенных полизифиров 2,2,6,6-tetrametiloltsiklogeksanola i issledovanie ih v kachestve perspektivnykh smazochnykh materialov // Prosesсы нефтехимии и нефтепереработки, 2020, № 1, с. 71-79.

References

1. Yanovskiy L.S., Yozhov V.M., Molokanov A.A. i dr. Otechestvennye i zarubezhnye smazochnye masla aviatsionnykh dvigateley // Mir nefteproduktov, 2012, No 9, s. 6-11.
2. Gurbanov H.N., Memmedyarov M.A., Yusifova L.M. Tsiklik chokhatomlu spirplerin murekkeb eifləri ve senaye pentaeritrit eifləri bazasında yeni yagh kompozisiyalarının yaradılması ve tedgigi // Azerbaijan neft teserrufati, 2020, No 1, s. 53-57.
3. Mamedyarov M.A., Aliyeva F.Kh., Gurbanov G.N. Sinteticheskie smazochnye masla (struktura i svoistva) // Nauchnyi mir, 2017, №, 335 s.
4. Gurbanov G.N. Efiry tsikalicheskikh neopoliolov – osnovy sinteticheskikh smazochnykh masel // Protsessy neftekhimii i neftepererabotki, 2006, No 1, s. 31-47.
5. Gurbanov G.N. Slozhnye efiry tsikalicheskikh neopoliolov v kachestve osnovy i komponentov sinteticheskikh smazochnykh masel: doktor. dis. – Baku: INKHP NAN Azerbaijan, 2007, 315 s.
6. Mamedyarov M.A., Gurbanov G.N., Aliyeva F.Kh. Esters of cyclic poliols -the basis of the synthetic lubricating oils // East European Scientific Journal, Poland, 2017, No 2, pp. 79-84.
7. Mamedyarov M.A. Khimiya sinteticheskikh masel. – L.: Khimiya, 1989, 236 s.
8. Memmedyarov M.A., Gurbanov H.N., Guluzade F.A., Memmedova H.A., Yusifova L.M., Abdullayeva M.M. Neft yaghları ve tsiklik poliollarin eifləri bazasında effektiv yagh kompozisiyalarının yaradylmasy // Azerbaijan neft teserrufati, 2019, No 9, s. 71-74.
9. Danilov A.M. Vvedenie v khimmotologiyu. – M.: Izd-vo “Tekhnika”, 2003, 464 s.
10. Fux I.G., Shibriayev S.B., Sterkov A.V. i dr. Smazochnye materialy na smeshannoy osnove. Printsipy regulirovaniya svoistv // Khimiya i tekhnologiya topliv i masel, 2003, No 2, s. 40-44.
11. Mamedyarov M.A., Gurbanov G.N., Kuli-zade F.A., Yusifova L.M. Sintez alkilzameshchyonnykh poliefirov 2,2,6,6-tetrametiloltsiklogeksanola i issledovanie ikh v kachestve perspektivnykh smazochnykh materialov // Protessy neftekhimii i neftepererabotki, 2020, No 1, s. 71-79.